

Xidmətin məzmunu :

Uşağın mənşəyinin müəyyən edilməsi

Xidmətin aid olduğu təsnifat :

Ailə, Qadın və Uşaq

Xidməti həyata keçirən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyası

Xidmətin icrasında iştirak edən dövlət orqanının və (və ya) onun struktur bölməsinin adı :

Qeyd edilməyib

Xidmətin hüquqi əsası :

- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44-cü maddəsi;

- "Azərbaycan Respublikası Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı qüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 6 mart 2000-ci il tarixli 297 №-li Fərmanının 2-ci bəndinin 9-cu abzası.

Xidmətin həyata keçirilmə formaları :

Xidmət yerinə gəlməklə müraciət və nəticənin kağız daşıyıcısında təqdim olunması

Xidmətin həyata keçirilməsi və nəticəsi proseduru barədə məlumatlandırma forması :

- o Poçt xidməti vasitəsilə məlumatlandırma
- o Telefon vasitəsilə məlumatlandırma

Xidmətin həyata keçirilməsinin nəticəsi :

Uşağın mənşəyinin müəyyən edilməsi

Xidmət istifadəçisi barədə məlumat :

Fiziki şəxslər

Xidmətin həyata keçirilməsi müddəti, Dövlət rüsumu, Xidmət haqqı, Ödənişin hüquqi əsası :

Müddət (Məbləğ) :

15 iş günü

Ödəniş :

Xidmət ödənişsiz həyata keçiril

Xidmətin həyata keçirilməsi üçün müraciətlərin qəbulunun vaxtı və müddəti :

Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)

Xidmətin göstərilmə yeri :

Şəki Şəhər İcra Hakimiyyətinin inzibati binası

Xidmətin həyata keçirilməsinin dayandırılması və ya ondan imtina edilməsinin hüquqi əsasları :

Qanunvericiliklə tələb edilən sənədlər düzgün təqdim edilmədikdə

Xidmətin həyata keçirilməsi üçün tələb olunan sənədlər və onların təqdim edilmə forması :

Tələb olunan sənədin adı

- Tələb olunan sənədin təqdim edilmə forması

Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda nikah şəhadətnaməsi

- Kağız daşıyıcıda

Aralarında nikah yoxdursa tərəflərin birgə ərizəsi

- Kağız daşıyıcıda

Uşağın doğum şəhadətnaməsinin surəti

- Kağız daşıyıcıda

Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda nikahın pozulması barədə şəhadətnamə (nikahın pozulması halında)

- Kağız daşıyıcıda

Uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda ölüm şəhadətnaməsi

- Kağız daşıyıcıda

Atanın və ya ananın ərizəsi

- Kağız daşıyıcıda

Ananın ölümünü, fəaliyyət qabiliyyətinin olmamasını, yerini müəyyən etmək mümkün olmadığını və ya onun, valideynlik hüquqlarından məhrum edilməsini təsdiq edən sənədin surəti

- Kağız daşıyıcıda

Ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd

- Kağız daşıyıcıda

Uşaq tibb müəssisəsindən kənarada anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi

- Kağız daşıyıcıda

Şəxsiyyət vəsiqəsinin surəti

- Kağız daşıyıcıda

Xidmətin həyata keçirilməsi üçün inzibati prosedurlar :

- İstifadəçi tələb olunan sənədləri ərizə ilə birlikdə Şəki Şəhər İcra Hakimiyyətinə təqdim edir. İcra Hakimiyyətində fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik orqanı məsələni Ailə Məcəlləsinin 44-cü maddəsinə əsasən araşdırır və araşdırmanın nəticəsinə uyğun olaraq müvafiq qərar qəbul edir.

Xidmətlərdən istifadə zamanı yaranan mübahisələrin məhkəməyəqədər (məhkəmədənənar) həlli imkanları barədə məlumatlar :

- İstifadəçi "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 71-ci maddəsinə əsasən inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və və ya hərəkətsizliyindən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına inzibati qaydada şikayət edə bilər.

- Ərizə və ya şikayət "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə uyğun olmalıdır. Şikayətə "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 78-ci maddəsində müəyyən olunmuş qaydada 1 ay müddətində baxılır.

Xidmətin həyata keçirilməsində istifadə edilən informasiya sistemləri və ehtiyatları :

Yoxdur

Xidmətin həyata keçirilməsində istifadə edilən fərdi məlumatların informasiya sistemləri :

Yoxdur

Xidmətin elektronlaşma səviyyəsi :

Elektronlaşdırılmayıb

Elektron xidmətin avtomatlaşdırılma səviyyəsi :

Avtomatlaşdırılmayıb

Şəki Şəhər İcra Hakimiyyəti

Ünvan:	Az 5500 20 Yanvar küçəsi, 8
Telefon:	(024) 244-33-23
Faks:	(024) 244-39-94
E-poçt:	mail@sheki-ih.gov.az
Rəsmi internet informasiya ehtiyatının ünvanı:	sheki-ih.gov.az
VÖEN:	3000072051
Ödəmə rekvizitləri:	<p>A 1. Emitent (ödəyən) bank Adı: Kapital bank Şəki filialı Kodu: 200703 VÖEN: 9900003611 Müxbir hesabı: AZ37NABZ01350100000000001944 S.Ü.İ.F.T. BİK: AİİBAZ2X</p> <p>A 2. Ödəyən müştəri Adı: Şəki Yerli Xəzinədarlıq Orqanı (YXO) Hesab nömrəsi: AZ03AİİB32051019447000201170 VÖEN: 3000104011</p>
İş qrafiki və orqan tərəfindən zəruri hesab edilən digər məlumatlar:	Bazar ertəsi - Cümə günləri 09:00-18:00 (Nahar fasiləsi 13:00-14:00)